



[Azərbaycan XN Lan rayonu il bal aqlama yayd](#)

Azərbaycan Respublikasının Lan rayonunun ianln 26-c ildnmn il laqdar XN-nin Mtbuat xidmtinin .rhmri Hikmt Hacyev aqlama yayb

Arannnews-FaktXbr-in mlumatna gr, aqlamada bildirilir ki, Ermnistan Respublikasnn Azərbaycan Respublikasına qar hrbi tcavznn davam kimi 18 may 1992-ci ild kemi Dalq Qaraba Muxtar Vilaytinin trkibin daxil olmayan Lan rayonu ial olunub. al nticsind Lan rayonunun halisi etnik tmizlmy mruz qalb v hal-hazrda 77 min nfrdn artq Lan sakini Azərbaycan mxtlif blglrind mcburi kkn qismind yaayr. Ermnistan trfindn rayonda dvlt v zl mkiyyt ciddi zrr yetirilib. Bel ki, 217 mdniyyt, 101 thsil, 142 shiyy mssissi, 462 ticart, 30 rabit, 2 avtonqliyyat v mxtlif tyinatli istehsal mssisli talan v mhu edilib.54 dnya, 200-dn ox yerli hmiyytli tarixi abid vandalizm mruz qalb. 6-c sr aid Alban Aolan mbdi, 14-c sr aid Mlik jdr trbsi, Qaraqlaq kndind mscid, Zabux kndind qdim qbiristanlq bunlarn srasndadr. Lan Tarix Muzeyi v onun qzl, gm v tunc sikkldr ibart qdim kolleksiyas talan edilib. Hminin, talan edilmi Lan Tarix Muzeyinin eksponat olan gm l antas Londonda Sotheby`s auksionunda 80 min AB dollarna satlb.Ermnistan ial trf olaraq Cenevr Konvensiyalar il zrin dn hdliklrini kobud kild pozaraq, Lan rayonunda corafi adlarn dyidirilmsi, rayonun tbii resurslarnn talan edilmsi v qazanc mnbyin evrilmsi, sasn Suriyadan olan ermni silli qaqlar olmaqla mqsdynl mskunlama siyastini apararaq demoqrafik trkibin dyidirilmsi kimi qeyri-qanuni mllrini davam etdirir.Avropa nsan Hquqlar Mhkmsi “raqov v digrlri Ermnistana qar” ii zr Azərbaycan Lan rayonundan mcburi qovulmu Azərbaycan vtndalarnn xeyrin qar qbul edrk onlarn nsan Hquqlar v Fundamental Azadqlarn qorunmasna dair Konvensiya zr mkiyyt hququ, xsi v ail hyatna hrmt kimi hquqlarnn pozulduunu tsbit edib. Hminin, qrarn 19-20-ci paraqraflarda Lan rayonu, lxsus Lan hrinin hrbi hcuma mruz qalmas, 1992-ci il may aynn ortalarında Lann havadan bombardman edilmsi v bunun nticsind oxlu sayda evlrin dadlmas, hrin talan edilmsi v yandrlmas, hrbi mnaqi dvrnd Lan v traf kndlrin tamamil dadlmas z tsdiqini tapb. Azərbaycan Dalq Qaraba blgsinin v traf rayonlarn Ermnistan silahl qvvlri trfindn ial, ial olunmu rayonlarn azərbaycanl sakinlrin qar etnik tmizlmnin trdilmsi Ermnistann sl niyytinin hrbi tcavz v ial yolu razi ld edilmsi olduunu qabarq kild nmayi etdirir.Ermnistann kskinln hrbi tcavz raitind BMT-nin Thksizlik uras 1993-c ild 822 (1993), 853 (1993), 874 (1993) v 884 (1993) sayl qtnamlri qbul edrk, Azərbaycan razilrinin ialn pislyib, Azərbaycan razi btvly, suverenliyini v Dalq Qaraban Azərbaycan ayrlmaz hisssi olduunu bir daha tsdiq edrk ial qvvlrinin zbt olunmu razilrdrn drhal, qeyd-rtsiz v tam xarlmasn tlb edib. Ermnistan BMT Thksizlik urasnn qtnamlrinin .tlblrini yerin yetirmyrk ial olunmu Azərbaycan razilrinin ilhaq edilmsin (anneksiya) ynlmi siyast yrdr

Beynlxalq hququn imperativ normalar v BMT Nizamnamsin zidd olaraq Ermnistan trfindn Azərbaycana qar qeyri-qanuni gcdn istifadnin, hminin Azərbaycan ial olunmu razilrindn 700.000-dn artq kkl Azərbaycan halisinin zorla qovulmas il onlarn fundamental hquq v azadqlarnn ktlvi pozulmasnn nticlrinin Ermnistan trfindn Azərbaycan Dalq Qaraba blgsind yaayan say 90.000-dn az olan ermni azln “z mqddratn tyin etmk” v “insan hquqlar” kontekstind tqdim etmk chdlri cfngiyatdr v he bir mnvi, hquqi v siyasi rivy smr.Ermnistan nhayt baa dmlidir ki, Azərbaycan razilrinin ial altnda saxlanmas he zaman Ermnistann gddy siyasi nticli ver bilmz v iala saslanan status-kvo Ermnistann zn tcrdidinin v bugnk sistematik sosial-iqtisadi v demoqrafik bhrannn sas sbblrindndir. Azərbaycan razilrinin ialna son qoyulmas v Ermnistan qounlarnn Azərbaycan ial olunmu razilrindn xarlmas hrtrfli regional mkdalq n imkanlar aa v davaml slhn tmin olunmasna thf ver bilr.Azərbaycan Respublikasnn razi btvly v suverenliyinin brpa edilmsi, Lan, habel lknin digr ial olunmu rayonlardan olan mcburi kknlrin z doma torpaqlarna qaytmaq kimi hquqlarnn tmin edilmsi v mumilikd mnaqinin ar fsadlarnn aradan qaldrlmas beynlxalq ictimaiyytinin hdliyi olmaqla yana, BMT Nizamnamsind tsbit edildiyi kimi Azərbaycan dvltinin ksiz ayrlmaz hququdur.Azərbaycan trfi mnaqinin tezlikl hlli istiqamtind beynlxalq sylrinin artrlmasn dstklyrk beynlxalq sviyyd tannm srhdli daxilind razi btvly v suverenliyini v .vtndalarnn pozulmu hquqlarn brpa etmk hququnu znd saxlayr